



Azərbaycan Respublikasının
Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkisafına
Dövlət Dəstəyi Fondu

5-ci istiqamət: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Ermənistan təxribatlarından sonra cəbhədə başlanan hərbi əməliyyatlar düşmənin böyük hərbi itkilər verməsi ilə müşayiət edilir. Azərbaycan işğalçı üzərində hərtərəfli üstünlüyə malik olduğunu hər gün əldə etdiyi yeni zəfərlərlə bir daha təsdiqləmiş olur. Hesab edilir ki, əməliyyatların gedişi Ermənistanı bundan sonra daha acı məğlubiyyətlərə düşürəcək.

Dronlar ermənilərin kabusuna çevrilib

Azərbaycan ordusunun hərbi əməliyyatların gedişində böyük uğurla istifadə etdiyi silahlar sırasında dronlar xüsusi yer tutur. Düşmənin hərbi texnikası və canlı qüvvəsinin sıradan çıxarılmasında döyüş dronları müstəsna əhəmiyyət kəsb edir. Ermənistan artıq bundan ciddi zərər görür. Elə Prezident İlham Əliyev də "France 24" televiziya kanalına müsahibəsində Türkiyə istehsalı olan dronların döyüşə cəlb ilə bağlı sualı cavablandırarkən bu xüsusda maraqlı açıqlamalar verib: "Əlbəttə, onlar çox müasir, inkişaf etmiş silahlardır. Sizə deyə bilərəm ki, təkəcə Türkiyədən əldə etdiyimiz dronlar vasitəsilə biz Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik, yalnız dronlar vasitəsilə. Əlbəttə, bildiyiniz kimi, biz başqa mənbələrdən olan dronlardan da istifadə edirik. Biz artilleriyadan istifadə edirik, geniş çeşiddə hərbi avadanlıqdan istifadə edirik. Lakin təkəcə dronlar Ermənistanı 1 milyard dollar ziyan vurub. Bu onlar üçün ciddi ziyandır. Mənə maraqlıdır, onlar bütün bu avadanlığı almaq üçün bu qədər pulu haradan tapıblar, çox güman ki, onu pul-suz əldə ediblər".

Azərbaycanın dron təcrübəsindən ustalıqla istifadə etməsi artıq ölkə sərhədlərindən kənar da diqqətlə izlənilir. Hətta mediada bu xüsusda maraqlı məlumatlar da yayılmaqdadır. Belə ki, Azərbaycanın kamikadze-dronlar tətbiq edərək düşmənin canlı qüvvəsinə və texnikasına məhv etməsi yeni müharibə taktikası kimi Pentaqonda da təhlil edilir. Digər bir məlumata əsasən, Hindistan hərbi mütəxəssisləri də Qarabağda gedən döyüşləri diqqətlə izləyib təhlil etməkdədir. Məsələ burasındadır ki, Hindistan

Çinlə həmsərhəd mübahisəli Şərqi Ladax yüksək dağlıq regionunda tanklarla gücləndirilmiş kifayət qədər güclü ordu qruplaşması yerləşdirib. Həmin regionda Çin ordusunun yüngül "Type15" tanklarına qarşı Hindistan ordusunun T-72 və T-90 tankları dayanıb. Lakin indi Qarabağda gedən döyüşləri izləyəndə hindistanlı hərbi ekspertlər deyirlər ki, belə landşaft şərtlərində tanklar havadan ilk növbədə pilotsuz təyyarələr üçün əlçatan hədəfə çevrilir. Hindistanın Şimal ordusunun keçmiş komandanı, general-leytenant D.Xuda qeyd edir ki, Dağlıq Qarabağda tankların tətbiq edilməsi şərtləri Ladaxdakı şərtlərə oxşayır: "Azərbaycan hərbiçiləri həm müşahidə, həm də hücum üçün çoxsaylı dronlar istifadə edir. Bunlar həm də dron-kamikadzelərdir. Onlar, sadəcə olaraq, döyüş meydanı üzərində fırlanır, hədəfi müəyyən edir, məsələn tankı və ona yuxarıdan hücum edərək məhv edir. Azərbaycan qoşunları Türkiyə və İsrail pilotsuz uçuş aparatlarından istifadə edir, son illərdə bu ölkə çoxsaylı dronlar alıb". Hindistan generalı qeyd edir ki, zərbə və kəşfiyyət dronlarının kütləvi tətbiq edilməsi zamanı tankların rolu daha az nəzərə çarpır. İstənilən tank, hətta ən müasir tank güclü havadan müdafiə sistemi qurulmadan açıq hədəfə çevrilir. General hesab edir ki, bu münaqişə gələcək müharibələrdə tankların roluna dair suallar yaradır. Ona görə də Hindistan ordusunun tank bölmələri Qarabağda gedən döyüşlərin formatından dərs çıxarmalıdır.

İndi Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovhanisyan da etiraf edir ki, Azərbaycan dronları qarşısında acizdir: "Dünyada heç kim dronlara qarşı tam müdafiə

Azərbaycan Ermənistanı daha sərt zərbələr vurmağa hazırlaşır - Bakının yeni müharibə taktikası Pentaqonun da diqqətini çəkdi

eni təmin edəcək bir vasitəyə malik olmağı bacarmayıb. Bu silahlara qarşı qızıl həll yoxdur, kompleks həllərin ümumiliyi - vuran, aşkar edən, mübarizə aparan, təzyiq göstərən tədbirlərin ümumiliyi tətbiq olunmalıdır. Müasir müharibələrdə PUA-lar ən çox baş ağrısı olan silah növlərindədir". Görünür, düşmənin təslim olmayana qədər, Azərbaycanın digər silahları kimi, dronlar da ermənilərin kabusu olmaqda davam edəcək.

Paşinyandan narazılıq artır, silahlı qüvvələr döyüşdən imtina edir

Azərbaycan ordusunun uğurlu əməliyyatları Ermənistanın canlı qüvvə sarıdan da itkilərini sürətlə artırır. Yaranmış vəziyyətdən çıxış yolu kimi Ermənistan da ümumi səfərbərlik elan ediləndə, bu hansısa ciddi nəticəyə gətirib çıxarmayıb. Əksinə, görünən budur ki, erməni ordusu çox ciddi insan resursu çatışmazlığı yaşayır.

Bu vəziyyət hazırda erməni cəmiyyətində ciddi narazılığa rəvac verib. Böyük itkilər fonunda ermənilər Azərbaycan ərazilərinə döyüşə gəlməkdən imtina edir. Bura, hətta Silahlı Qüvvələr də daxildir. Məsələn, ölkənin Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri Dağlıq Qarabağda cəbhə bölgəsinə yollanmaqdan imtina edib. Nəticədə yüzlərlə şəxsə cinayət işi açılıb, həbs olunanlar, işgəncəyə məruz qalanlar var. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl xidmətin rəhbəri, vəzifədə 4 ay işləmiş 29 yaşlı Arğışti Keremyanı vəzifədən azad edib. Döyüş əməliyyatları başlayandan Ermənistanın ordu sıralarında 3 minədək fərari aşkar edilib. Cəbhə bölgəsində ardarda itkilər verən Ermənistan artıq döyüşlərə birinci Qarabağ müharibəsinin iş-tirakçılığı olan qocaları cəlb edir. Elit qüvvələrin imtina etdiyi döyüşlərdə qoca əsgərlərin nə cür xeyir verə biləcəyi isə sual altındadır. Baş verənlər erməni qüvvələrinin artıq tam demoralizə edilmiş durumda olduğunu bir daha nümayiş etdirir. Bu halda baş nazir



Nikol Paşinyana qarşı narazılıq və tənqidlər də daha sürətlə artır. Narazılığı artıran məqamlardan biri də odur ki, Nikol Paşinyan tənqidçilərini, təhlükəli hesab etdiyi şəxsləri də səfərbərlik adı altında savaşa göndərir. Məsələn, erməni müxalif siyasi şərhçi Menua Arutyunyan məhz siyasi baxışlarına görə orduya çağırıldığını bildirir.

Erməni mediası yazır ki, Arutyunyan hərbi xidmət keçməyib və 40 yaşlı belə bir şəxs hərbi baxımdan faydalı ola bilməz. Özü də təbiətinə görə 90-cı illərdən əhəmiyyətli dərəcədə fərqlənən və əsasən texnoloji savaşa olan bu müharibədə. Lakin ən diqqətçəkən məqam odur ki, Menua bu müharibə günlərində hakimiyyətə və xüsusən də Paşinyana yönəlmiş kəskin tənqidlə çıxış etdiyi son mətbuat konfransından sonra çağırışla bağlı bildiriş alıb. Bir daha qeyd edək ki, Menua hakimiyyətin ən sərt tənqidçilərindəndir. Bu durumda artıq fikirlər səslənir ki, hakimiyyət öz tənqidçilərini diqqətlə izləyir və cəbhə xəttinə göndərməyi onları susdurmaq vasitəsinə çevirib. Səbq prezident Serj Sarkisyanın sədri olduğu Respublika Partiyasının sədr müavini Armen Aşotyan da hərbi xidmət etməyib, ancaq onu da orduya çağırıblar. Bu da bir daha təsdiqləyir ki, hakimiyyət öz tənqidçiləri ilə haqq-hesab çəkməyin yolunu onları döyüşə göndərməkdə görür. Bu da Paşinyana qarşı narazılığı da

ha kəskin həddə çatdırır. Buna rəğmən, ordu sıralarına hətta yaşı 55-i keçmiş vətəndaşlar belə çağırılır və Qarabağa göndərilir. Onların hər birinə sadəcə hərbi geyim, sovet dönmindən qalmış "Kalaşnikov" avtomatı və 3 güllə darağı verilir. Bu halda düşmənin itkilərinin sayının daha da artması qaçılmaz hesab edilir.

İrəvanın cəhdləri nəticəsiz qalır

İndiki halda güclü Azərbaycan qarşısında Ermənistan tezliklə tam məğlub duruma düşəcəyini yaxşı bilir. Bu səbəbdən Ermənistan hələ də hər vaxtla münaqişəyə üçüncü tərəfi cəlb etməyə can atır. Ordumuzun zərbələri qarşısında geri çəkilən və məğlubiyyətə uğrayan Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu istiqamətdə atdığı addımlar indilikdə tam nəticəsizdir. Əksinə, üçüncü tərəfin cəlb üçün Ermənistan ərazisindən Azərbaycanın iri şəhərlərini, dinc əhalisini ballistik raketlərlə vurmağa görə İrəvana qarşı ittihamlar artır.

Hələlik isə İrəvan üçün əsas məqsəd Azərbaycanı qabaqlayıcı tədbirlər görməyə vadar etmək, Azərbaycan ordusunun yaşayış məntəqələrini hədəf alan Ermənistanın hərbi nöqtələri məhv etməsinə nail olmaq və bunu "Ermənistan hücumu" kimi qiymətləndirərək KTMT-ni, konkret olaraq, Rusiyanı münaqişəyə cəlb etməkdir. Təsədüfi deyil ki, Azərbaycan ordusunun Vardenisdə start mövqeyinə çıxarılan

və Azərbaycan şəhərlərini hədəfə alan zenit-raket kompleksini məhv etməsi ilə bağlı artıq KTMT-yə, Rusiyaya şikayətlər edilməkdədir. Ermənistan var qüvvəsi ilə bunun "KTMT üzvünə hücum" kimi qiymətləndirilməsini və təşkilatın, öhdəliklərinə uyğun olaraq, hərbi yardım göstərməsini istəyir. Amma Rusiya rəsmiləri, KTMT üzvləri yenə Ermənistanın istəyinə müsbət cavab vermir. Bu da İrəvanın niyyətinin yenidən iflasa uğraması deməkdir.

Digər tərəfdən, Rusiya burada özü üçün təhlükələri də yaxşı sezir. Rusiyalı Qarabağ münaqişəsinə cəlb etməklə Ermənistan Moskva əlavə sanksiyalar üçün Qərbə fürsət yaradır. Onu Suriyadakı müttəfiqi olan Türkiyədən aralayır. Moskva bunları sezir və bu səbəbdən Ermənistanın istəklərini rədd edir. Ən əsası, döyüşlərin Azərbaycan ərazisində getdiyini nəzərə alaraq prosesdə neytral mövqedə dayanır. Bu mənada, prezident Vladimir Putinin "Qarabağ Azərbaycanın daxili işidir" sözləri də təsadüf deyil. Yaranmış vəziyyətdə tək qalan Ermənistan ordusunu bundan sonra da Azərbaycan torpaqlarında daha sərt zərbələr gözləyir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.